



Şəhla Cabbarlı

Son dönemler erməni siyasetçilərin özlərini Qarabağın etnik xalq kimi təqdim etməleri barədə uydurmaları gündəmdədir. Bizzət isə bu uydurmalara tarixçilər, siyasetçilər tərəfindən hər hansı fakt gətirilərək əks reaksiya vermək, sənki heç kimə maraqlı deyil. Lakin ötən aylarında Mührəndə Azərbaycan Prezidenti ile Ermənistən Baş Nazırının baş tutan debatında İlham Əliyev "Kürəkçay" müqaviləsini xatırladaraq, orada heç bir maddədə erməni əhalinin hüququnda qeydlərin olmadığını bildirmişdi. Bu həftə də ölkə başçısı yerli televiziyalara verdiyi müsahibədə Azərbaycan-Ermənistən münasibətlərinə toxunarken, "Kürəkçay" müqaviləsindən bahs etdi.

Ümumiyyətə, Azərbaycanda "Kürəkçay" müqaviləsi haqqında cəmiyyət məlumatlaşdırıb. İstər dərsliklərde, istərsə də elmi əsərlərdə, nədənse bu müqavilənin üzərindən sadə anlaşılma işmiş kimi keçilir. Əslində, "Kürəkçay" müqaviləsi torpaqlarının qəsb olunmasının ən ağır dönmənde bağlanmış, dəhşətli sonunuşun başlangıcı idi. Təessüf ki, ölkəmizdə geniş xalq kütləsi Qarabağ xanlığının tarixini ancaq Səməd Vurğunun "Vaqif" dramı səviyyəsində biliir. Qarabağın öz tarixi isə, sənki 90-ci illərdə başlıdə və on illərdən bəri ancaq işgəl günündən xatırlanmaqdır.

Qarabağın qədəmdən çox keşmə-keşli tarixi olub. Ərazinin elverişli strateji mövqədə olması qonşu dövlətləri hər zaman buraya cəlb edib. Qarabağ Azərbaycanın bağlı qapısı idi. O qapı açıldığında, ölkə əldən gedərdi.

"Kürəkçay" müqaviləsinə aparan səbəblər

Müqavilə ilə Azərbaycan tarixinə facielerin başlangıcı qoyuldu. Gəncə xanlığı və Car-Balakən güc yolu ilə tabe etdirilənə de, Qarabağ xanlığı özü teslim oldu. Bu, digər xanlara da təsir etmişdi. Güclü xanlıq teslim akti imzalayırdısa, artıq onların da güc göstərməsi menazız idi.

Qarabağ xanlığının başı üzərində xanlıq yaranan qara buludlar dövr edirdi. Lakin o buludlar dəf edildi. 1795-ci ildə feallasan Ağaməhəmməd Şah Qacar Azərbaycanın şimal xanlıqlarını tabe etmek üçün diplomatik gedisler edir, onlara qiyametli hədiyyələr göndərərək Qacar şahlığına tabe olmağa dəvet edirdi. Şimali Azərbaycandakı xanlıqları Qacar şahı ilə danışqlara getmirdi. İbrahimxəlil xan isə sənədi. Daha iрeli gedərək ona sərt cavab verdi və Qacarı İran taxtacının sahibi kimi tanımadığını bildirdi. Ağaməhəmməd şah səbr göstərərək daha bir elçi göndərdi.

Mirzə Adıgözəl bəy yazır ki, **Şah Qarabağ xanına elçilərindən bir at-yəhəri qiyaməti dəş-qas, xələt və xüsusi hazırlamış qılınc göndərdi, onu itaat etmeye, oğlunu isə Qacar sarayına girov göndərməyə dəvet etdi. İbrahimxəlil xan isə keşkin reaksiya verib, elçiləri saraydan göndərdi. O, dəha çox Lenkəran xarı Mir Mustafa xan, İravan xarı Məhəmməd xan və Kartlı-Kaxetiya çarı II Iraklı ilə bağlaqlıqları andlı müqaviləye güvənirdi. Bəla ki, bu xanlar Qacarı itaat təklifini qəbul etməyəcək və mühərabələr orادа, bir-birilərinə kömək edəcəklər. Baxmayaraq ki, 1783-cü ildən II Iraklı Rusiya imperiyası ilə "Georgievsk" müqaviləsi bağlamışdı və onlara itaat edirdi, amma nədənse İbrahimxəlil xan ona güvənməkdə davam edirdi. 1801-ci ilde Rusiya imperiyasının başına I Aleksandr keçdi və Şərqi Gürcüstənda Kartlı-Kaxetiya çarlığını**

ləğv edib, imperiyanın tərkibinə qatdı. Artıq Azərbaycan xanlarının işgalinə da yol açılmışdı. Ardınca Car-Balakən işgal olundu. 1804-cü ildə isə Gəncənin işgalini ilə vəziyyət dəhədən gərginleşdi.

Cənubda Fətəli Şah Qacar xanlıqları Rusyanın tərkibinə keçmədən tabe etmek üçün hazırlıqlara başladı. Gəncənin işgalindən sonra general Sisianov bütün xanlara məktub göndərərək, mühərabəsiz, dəqiqəsiz tabe olmalarını tələb etdi. İbrahimxəlil xan isə xüsusi tehqirlerle dolu məktub ünvanladı. Çünkü İbrahimxəlil xan onu rəqibi olan Gəncə xanlığı üzerinde qəlebəsi münasibəti təbrik etməmişdi. O, məktubunda Qarabağ xanına Cavad xanın aqibəti ni xatırlatmış və tabe olmazsa, onun da sonunu getireceyini bildirmişdi.

İbrahimxəlil xan Sisianovun düşərgesine danışqlar üçün xanlığın

rac vermek şərti ilə xana Rusiya imperatorluğunun təbəəliyini qəbul etməyi təklif etdi. Bu təklifi xana qatdırmaq üçün mayor Starikov Qarabağ'a yola düşdü. Bu təklifdən sonra xan və vəzir-vəkillər Xan kəndində toplandılar.

Mir Mehdi Xəzani adlı tarixçi yazır: "İbrahimxəlil xanın Rusiya imperiyasına itaat etməsinin səbəblərindən biri de Qacar şahının yürüyü zəmanəti xanlıq ərazisinin dağılması, zəffərəməsi idi. Artıq qonşu xanlıqların Qarabağ xanlığının düşmənçilik etmələri ilə yanaşı sarayda da itixləflər başlamışdır. Xanın xanımları və onların övladları da bir-birilər ilə düşmənçilik edir, qoça İbrahimxəlil xandan sonra hakimiyətin kimə keçəcəyini qəkişirdilər".

Tarixçinin fikrindən bu qənaətə gəlmək olur ki, xan xanlığı ağır vəziyyətdən çıxarmaq üçün bu itaatnaməni qəbul etdi.

Fətəli şah isə her ne olur-olsun, Qarabağı əldən vermək istəmirdi. Ona görə de o, xanlıq xəzinessindən şah sarayına qatacaq illik geliri səra-yaya bağışladı və lazımlı oradısa, iki övdəlindən da Qarabağ xanına girov verməyi təklif edirdi. Yeter ki, Rusiyaya itaat etmesin. Bütün bunlara yanaşı, Əsgəranın her iki tərefində Abbas Mirzənin nizamı orduşundan bir böyük yerləşdirib rusların qarşısını təmənnəsiz alacaqlarını da bildirdi. Bütün bu təkliflər İbrahimxəlil xana təsir etmedi. Bir tərəfdən isə Sisianov telesir, artıq xanla diplomatik danışqlar deyil, ultimatumlu danışındı. Lisanəviçi isə Şuşaya gəndərmişdi..

1805-ci ilin martında razılaşma əldə edildi. Həmin il aprelin 7-də imperatora məktub yazan Sisianov bildirdi ki, Qarabağ xanı və onun qohumu Şəkili Səlim xan itati qəbul edilib. Yaxın günlərdə müqavilə baş tuta-

dair and içir;

- Əlahəzərət imperator da öz növbəsində xanın təhlükəsizliyini qoruyur, onun ərisiyyətinin davam edəcəyi-ne söz verir;

- **Xan hakimiyətinin ötürülməsi prinsipi razılaşdırılır. Xandan sonra onun böyük oğlu xan təyin ediləcək;**


- **Bu təyinat imperatorun xüsusi razılıq fərmanı ilə təsdiq ediləcək;**

- **Qafqazda rus imperatorunun hərbi komandanı ilə danışqlar apanmadan hər hansı qonşu hakimlər və xanlar ilə əlaqə saxlanılmayacaq. Əger orlərdən hər hansı məktublar geldərsə, bu əraziyədə yerləşdirilən qəmizən generali ilə birgə açılmalı id;**

- **İmparator Qafqazda rus qoşunlarının komandanı Gürcüstan Baş Hərbi idarəsi adından İbarhimxəlil xan və onun varislerinin Qarabağ xanlığında hakimiyətini həmşəlik**

"Kürəkçay" müqaviləsi - Sonun başlangıcı

Xan xanlığı ağır vəziyyətdən çıxarmaq üçün bu tələbə boyun əydi?..



Sisianov Qarabağ xanlığının ərazisinin daha çətin olduğunu və xanlıq ordusunun Gəncə xanlığı ordusundan üç dəfə güclü olmasını nəzərə alaraq daha sonrakı məktublarında danışq tərzini yumşaltdı. O, xanlığın və xanın ərisiyyətini saxlamaq, ikinci oğlunu imperatorluğun Tiflis baş idarəsinə girov göndərmək, Şuşa qalasında rus qarnizonunun saxlanılmasına icazə və hər il 10 əşrefi çevron xərac vermək şərti ilə xana Rusiya imperatorluğunun təbəəliyini qəbul etməyi təklif etdi. Bu təklifi xana qatdırmaq üçün mayor Starikov Qarabağ'a yola düşdü. Bu təklifdən sonra xan və vəzir-vəkillər Xan kəndində toplandılar

nümayəndəsini göndərdi. Sisianov düşünürdü ki, nümayəndə hər hansı müqavilə üçün gəlib. Lakin elçi bildirdi ki, xan ona bele bir səlahiyyət vermeyib. Bundan sonra Sisianov daha bir məktub yazaraq İbrahimxəlil xani aşağıladı. Onu "qorxaq tülkü", "dovşan" və "əsən yarpaq kimi zər" adlandırdı. Lakin xan bu məktubların qarşısında sarsılmamışdı.

Sisianov Qarabağ xanlığının ərazisinin daha çətin olduğunu və xanlıq ordusunun Gəncə xanlığı ordusundan üç dəfə güclü olmasını nəzərə alaraq daha sonrakı məktublarında danışq tərzini yumşaltdı. O, xanlığın və xanın ərisiyyətini saxlamaq, ikinci oğlunu imperatorluğun Tiflis baş idarəsinə girov göndərmək, Şuşa qalasında rus qarnizonunun saxlanılmasına icazə və hər il 10 əşrefi çevron xərac

vermək şərti ilə xana Rusiya imperatorluğunun təbəəliyini qəbul etməyi təklif etdi. Sisianov Qarabağ məharibəsi (1804-1813) gedisində rusların İravan eməliyyatı uğurlu alınmamışdı. Baxmayaraq ki, Qacarlarla sədəqətsiz davranan Məhəmməd xan İravan etrafında rus qarnizonunun düşərgə salmasına icazə vermişdi, lakin onlar Abbas Mirzənin nizamı ordusuna möglüb olmuşdular. Bu hadisə Sisianov telesir, Qarabağ xanlığı ilə müqavilə bağlamağa sövq edirdi. Bir tərəfdən Fətəli şah da Qarabağ xanına məktub göndərərək, ondan itaat etməsini, böyük oğlunu sədəqət eləmeti olaraq Tehran sarayına girov göndərməsini isteyirdi. Hətta, süvari ordu komandanı Əbülfət ağanı 500 atlı ilə Qarabağ'a göndərdi. Əvvəl şahın təklifini qəbul etmek istəyən xan oğlanları bu işdən çəkindirdilər və Əbülfət ağanın atları Şuşa qalasına daxil ola bilmedilər.

Fətəli şah isə her ne olur-olsun, Qarabağı əldən vermək istəmirdi. Ona görə de o, xanlıq xəzinessindən şah sarayına qatacaq illik geliri səra-yaya bağışladı və lazımlı oradısa, iki övdəlindən da Qarabağ xanına girov verməyi təklif edirdi. Yeter ki, Rusiyaya itaat etmesin. Bütün bunlara yanaşı, Əsgəranın her iki tərefində Abbas Mirzənin nizamı orduşundan bir böyük yerləşdirib rusların qarşısını təmənnəsiz alacaqlarını da bildirdi. Bütün bu təkliflər İbrahimxəlil xana təsir etmedi. Bir tərəfdən isə Sisianov telesir, artıq xanla diplomatik danışqlar deyil, ultimatumlu danışındı. Lisanəviçi isə Şuşaya gəndərmişdi..

saxlamaga və xanın daxili siyasetdə tam müstəqil olduğuna teminat veridil;

- Xanı və ailəsini qorumaq üçün rus destələri Şuşa qalasında yerləşdiriləcək. Əger təhlükə yaranardısa, Gürcüstəndəki baş idarəe sləvə hərbi destələr göndərəcəkdir;

- Şuşada yerləşdirilən rus qarnizonun bütün xərclərini xanlığın xəzinessi qarşılıyacaq;

- Qarabağ xanının Rusiya imperatorluğu xəzinessine illik xəracının miqdəri və ödəmə formasi müəyyən edilir. Her il 8 min əşrefi çevron xəracın yarısı 1 fevraladək, digər yarısı ise 1 sentyabrda ödənilməli id;

- Bundan sləvə, İbrahimxəlil xan və ondan sonra geleçək bütün xanlar öz ikinci oğullarını Tiflis girov olaraq göndərəcəklər;

- Müqavilə qeyri-müəyyən müdətə bağlanıllırdı.

Qarabağ xanlığı ilə müqavilə bağlandı və 22 mayda Şəki xanlığı da müqaviləni təsdiqledi. Sisianov həmin gün, 22 maydan gec olmadan Şuşa qalasının açarını və "Kürəkçay" müqaviləsinin eslini imperatora göndərdi. Imperatorluğun genişlənəsi münasibətə onu təbrik etdi. Bundan sləvə, o, sədəqətlər müqabilində İbrahimxəlil xana general-leytenant rütbəsi və aylıq məvacib, daş-qəşələ be-zədilmiş qılınc, oğlu Məhəmmədə-sən aqaya general-major rütbəsi, aylıq məvacib verilməsini təklif etdi. Bu təkliflə Şəki xanı və onun böyük oğlu üçün de keçəri id. İmparator I Aleksandr 6 iyul 1805-ci ilde təkiliyi deyərəndirdi və fərman imzaladı. Rus həyeti isə daha bir ay Qarabağda xanın qonağı olaraq dincəldi.

Daha sonra isə bu müqavilə Şəki xanlığı ilə de bağlandı.

Göründüyü kimi bu başbaşa müqavilə Azərbaycanın Qarabağ xanı ilə bağlanıb. Burada ermənilər aid hər hansı imtiyazlı maddə sləvə ediləmeyib.

Sovet dövründən bəri bize qəbul etdirilən 5 erməni məlikliyi həmin dövrdə haqiqətənmə o adla mövcud id? Erməni məlikliyi adlandıran Vərəndə, Xaçın, Dizəq, Çiləbərd və Gülüstan məlikliklərinin ehalisi kimlərden ibarət id? Əger erməni idilər, niyə Sisianov onlardan istifadə etmədi? Niyə onlar müqavilə bağlananqən Kürəkçaya dəvət edilmədi? Xanlığın 21 mahalində həsilərdə onlar vardi? Tarixi mənbələr nə deyir?

Bütün bu sualların cavabı II yazıda...

ardı var...